

Qısa xəbərlər: IFAC (mart 2014)

1. IFAC Qlobal Bilik Yolunu başlayır: Qeydiyyatdan keçin

IFAC Qlobal bilik yolunu başladı. Xəbərləri, resursları və əsas mühasibat materiallarını bir araya gətirməyi planlaşdırdı. Həmçinin mühasib peşəsi üçün müvafiq məsələləri araşdırmaq məqsədilə, forum təşkil etdi. Bilik yolu sənaye anlayışlarını, ideyaları və məlumatları müqayisə edərək, eyni zamanda bölüşərək mühasiblərin qlobal icması üçün mərkəz kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoydu.

Bilik yolu uzunmüddətli lakin fasiləsiz inkişaf etmiş peşə sahələri üzrə mövzuların inkişaf etdirilməsinə səsləməklə, ilkin olaraq 7 mövzu üzərində cəmləşmişdir: Bunlar etika, biznes, maliyyə hesabatı, maliyyə rəhbərliyi və inkişafı, icra və maliyyə rəhbərliyi, idarə edilmə, risklərin idarə olunması və daxili yoxlama və dayanıqlılıq. Auditin təminat və təcrübə idarəsi isə aprel ayının ortasından etibarən başlayacaqdır. Aşağıdakı link vasitəsilə (mövzu yeniliklərini qəbul etmək üçün) [mənim imzam](#) qeydiyyatdan keçə bilərsiniz.

2. Etika strategiyasına və inkişaf planına IFAC komitələrinin töhfəsi

IFAC kiçik və orta ölçülü müəssisələrin və biznesdə peşəkar mühasiblər (PAİB) komitələrinin sonuncu mühasiblər üçün beynəlxalq etik standartlar idarəsinin (IESBA) təşkil etdiyi Strategiya və İş Planı sorğusuna cavab vermişdir. Komitənin cavabı müəyyən strateji mövzuları, tədbirləri və onların nisbi olaraq prioritetləşdirilməsini dəstəkləmişdir. Bu, xüsusilə peşəkar mühasiblər üçün Etika Məcəlləsinin restrukturizasiyasına, onun istifadə rahatlığını və aydınlığını inkişaf etdirən layihə olmuşdur. Digər Komitənin cavabı isə strateji mövzuları və tədbirləri dəstəkləmiş, lakin ümumi Məcəlləyə daha az dəyişikliklərin edilməsinə, əksinə olaraq maarifləndirmənin təbliği və effektivliyinin artırılmasına daha çox diqqətin yönəldilməsi təklif olunmuşdur. Komitə həmçinin biznesdəki peşəkar mühasiblərin xüsusi perspektivlərinin nəzərə alınmasının vacibliyini vurğulamış və IESBA və Komitə arasında davamlı və qarşılıqlı əlaqələrin inkişafının daha da zəruriliyi diqqətə çatdırılmışdır. IESBA isə öz növbəsində hesab edir ki, qeyd olunan bütün təklif və fikirlər cari ilin 7-9 aprel tarixlərində Torontoda keçirilən növbəti iclasda yekdilliklə qəbul olunacaqdır.

3. Sonuncu Giriş aspekti: Çarles Tilley - Sertifikatlı Maliyyə Mühasibləri İnstitutunun (CIMA) Qlobal idarə etmə uçotu prinsipləri

Sertifikatlı Maliyyə Mühasibləri İnstitutunun (CIMA) baş icraçı direktoru **Çarles Tilley** IFAC Qlobal bilik yolunun bir çox aspektində, hal-hazırda ictimai konsultasiya üçün açılan və Amerika İnstitutu ilə birlikdə inkişaf etdirilən Qlobal maliyyə mühasibatlıq prinsiplərinin başlanmasının zəruriliyini vurğulamışdır. Tilley qeyd etmişdir ki, maliyyə hesabatı üçün qəbul olunan standartların olmasına baxmıyaraq, CFO-nun qiymətləndirilməsinə kömək edən və onların təşkilatında mühasibat uçotunun idarəedilməsi praktikasının və proseslərinin keyfiyyətinin artırılması üçün nüfuzlu rəhbərliyin olmasına olduqca ehtiyac vardır. Təklif olunmuş prinsiplər yekunlaşdıqdan sonra CFO-nun biznesin daha yaxşı inkişaf etdiyi sahələrdə mühasibat uçotunun idarə olunması sisteminin olmasına imkan verəcəkdir.

4.Yeni tərcümə olunmuş nəşrlər

Tərcümə olunmuş nəşrlərə tam olaraq baxmaq üçün aşağıda qeyd olunmuş link vasitəsilə baxa bilərsiniz.

- Almanca - Kiçik və orta ölçülü müəssisələr üçün İdarətmə təcrübəsi bələdçisi, 3-cü nəşr (2012)
- Fincə - Kiçik və orta ölçülü müəssisələr üçün keyfiyyətə nəzarət bələdçi (2011)
- Gürcü dilində - Məhdud təminat öhdəlikləri üçün standartlar: Kiçik və orta ölçülü müəssisələrin ehtiyaclarının çıxış yolları (2012)
- İspanca - Əlavə maliyyə tədbirlərinin inkişafı və hesabatı (2014); İcmal öhdəliyi - dəyər - Əlavə müştəri xidmətləri (2014); Qlobal icmal: Yanvar 2014;

IFAC-dan mətbuat açıqlamaları, Daxili Mühasibat Təhsil Standartları Şurası və Beynəlxalq İctimai Sektorun Mühasibat Standartları Şurası və s.

Qısa xəbərlər: Şura üçün Standartın qəbulu

1. İclasın əsas məqamları artıq iTunes-dədi

Standartları qəbul edən Şura iclasının əsas məqamları indi iTunes-də mövcuddur. Hər idarənin kafedra və ya texniki direktoru tərəfindən aparılan

qeydlər, hər iclasdan sonra dərhal protokollaşdırılır və bir həftə ərzində mövcud sistemə yerləşdirilir. İstifadəçilər yeni çıxan məlumatları avtomatik olaraq bildiriş vasitəsilə iTunes kanalında abunə olduqdan sonra əldə edə bilirlər. Bundan başqa IFAC-ın rəsmi veb sahifəsində Xəbərlər və Tədbirlər adlı məlumat bölümündə də məlumatları əldə etmək mümkündür.

Sonuncu və qarşıdan gələn tədbirlər

1. IESBA Dəyirmi masa planları-Peşəkar Mühasiblər üçün Etik Standartların gücləndirilməsi

Mühasiblər üçün Beynəlxalq Etik Standartlar Şurası(IESBA, Etik Şura) müştəri və ya işə götürən tərəfindən qanun və qaydalara edilən icranın müvafiq orqana açıqlanması üçün peşəkar mühasiblərin öhdəliklərinə müraciətlə bağlı layihəsində üç müxtəlif dəyirmi masa keçirəcəkdir.

- Honk Qonq,Çin. 20 may 2014-cü il
- Brüssel, Belçika. 13 iyun 2014-cü il
- Vaşington,ABŞ. 10 iyul 2014-cü il

Bildiriri ki, məkan məhdud olduğundan iştirak yalnız dəvətlə olacaqdır. İştirak etməyi arzulayanlar qeyd olunan məlumatları: ad-soyad,vəzifə, təşkilatın adı və ünvanı bu ünvana göndərməlidirlər. KaushalGandhi@ethicsboard.org

2. 2014-cü il Dünya Mühasiblər Qurultayı üçün qeydiyyat artıq açıqdır: Sponsorluq təklifi

Mövcud İmkanlar

(CNDCEC) tərəfindən İtaliyanın Roma şəhərində keçiriləcək növbəti Dünya Mühasiblər Qurultayı (WCOA), peşənin gələcəyinə və cari və inkişaf etməkdə olan istiqamətlərinə baxmağa çox gözəl imkan yaradacaqdır.

2020-yə baxış: Keçmişdən əsaslanaraq gələcəyi inkişaf etdirmək.

Konqres 2014-cü il 10 noyabr tarixində Romada keçiriləcək və burada dünyanın 4,000-dən çox peşəkarları iştirak edəcəkdir. WCOA 2014 mühasibatlıq peşəsinin təkamülünü araşdırmaq və peşə gələcəyini formalaşdıran yenilikləri nümayiş etdirmək üçün bir fürsət olacaqdır.

Bu tədbir həmçinin təşkilat və firmalar üçün öz layihələrini və görüntülərini sponsorluq imkanları vasitəsilə paylaşmaq üçün qlobal platforma ilə təmin edəcəkdir.

Plenar sessiya mövzularına daxildir:

- Gələcəyin Texnologiya və Maliyyə Funksiyası;
- Hökumət şəffaflığının və məsuliyyətinin artırılması:İqtisadi artıma yönələn yol;
- Birləşmiş düşüncə:

Daha çox məlumat əldə etmək aşağıda yerləşən videoçarxı izləyə bilərsiniz. Həmçinin info@wcoa2014rome.com ünvanı vasitəsilə suallarınıza cavab ala bilərsiniz.

WCOA dəvət məktubu ilə əlaqədar isə Martin ilə əlaqə qura bilərsiniz. (info@adriapoint.it).

3. IFAC-ın Sədr Müavini IIA Ümumi Audit idarəetmə Konfransına müraciət edir

IFAC-ın Vitse-prezidenti Olivia Kirtley 25 mart tarixində Orlando, FL, ABŞ-da keçirilən Daxili Auditorlar İnstitutunun (IIA) 2014 Ümumi Audit İdarəetmə Konfransında bildirmişdir ki, Audit Komitələri “Tələbləri dəyişməklə ayaqlaşmaq” kimi anlayışa ehtiyac duyur. Bu ilin pedaqoji kurslarına daxildir: risk və strateji anlayışlar; icra rəhbərliyi anlayışları; texnologiya anlayışları; risk və yaranan problemlər.

4. IFAC Baş İcraçı direktor (CEO) və Baş mühasib (CFO) rolunu müzakirə edir.

2014-cü ilin iqtisadçılarını CFO Sammitində təqdim edən zaman, IFAC-ın baş icraçı direktoru Fayez Çoudhuri *International Business Times*-dakı Linda Brinded ilə birgə Maliyyə rəhbərinin (CFO) rolunun daha da inkişaf etdirilməsindən danışmışdır. Cənab Çoudhuri məlumat vermişdir ki, müasir CFO-nun hazırki rolu öncəkindən daha mürəkkəb və çətindir. Maliyyə rəhbəri indi biznesin idarə edilməsinə daha çox kömək etməkdədir. Cənab Çoudhuri həmçinin öz müsahibəsində və konfransdakı təqdimatında Maliyyə hesabatlılığı və etik

davranışda buraxılan səhvlərin narahatlığını əhatə edən uzunmüddətli biznes məqsədlərinin vacibliyini də vurğulamışdı.

5. Yer kürəsində davamlılıq 2014

IFAC prezidenti Alen Varren 28 mart tarixində Kanadada keçirilən Yer Kürəsində davamlılıq 2014 tədbirində iştirakçı qismində iştirak etmişdir.

6. IFAC və ICAJ mühasibatlıq praktikası üçün birgə seminar keçirir

18 mart tarixində IFAC Yamaykanın Sertifikatlı Mühasiblər İnstitutu (ICAJ) ilə birgə Kingstonda **Gəlirli biznes qurmaq** adı altında seminar keçirmişdir. Seminar kiçik və orta ölçülü müəssisələr üçün təcrübəyə çağırış və mövcud imkanlardan düzgün istifadə haqqında olmuşdur. Seminarın əsas məruzəçiləri IFAC Komitəsinin üzvləri Daun Mak Ceaçi, Monika Foerster və IFAC-ın texniki meneceri Kristofer Arnold olmuşdur.

Açıq məsləhətləşmə və təqdim olunan Layihə

1. IAASB məsləhətləşmə sənədi

Beynəlxalq Audit və Təminat Standatları Şurası 2015-2019-cü illər üçün **2015-2019-cu illər üçün Təklif olunan İş Planı Strategiya**-nın ictimai müzakirəsi üçün yayımlamışdır. *31 mart 2014*

2. IAASB təqdim olunan Layihə

Beynəlxalq Audit və Zəmanət Standartları İdarəsi (IAASB) ictimai müzakirə üçün yenidən yoxlanmasını tələb edən **Beynəlxalq Təhsil Standartı 8, Biznes tərəfdaşlarının maliyyə hesabatlarının auditi üçün peşəkar səlahiyyətlər**-ini yayıma buraxmışdır. *17 aprel 2014*

3. IPSASB təqdim olunan Layihəsi

Beynəlxalq İctimai Sektorda Mühasibat Uçotu Standartları İdarəsi (IPSASB) **Xidmət haqqında məlumat vermə** təqdim olunan layihə 54-ü müzakirə üçün təqdim etmişdir. *31 may 2014*

4. Biznes komitəsində Peşəkar mühasiblər üçün təqdim olunan layihə

IFAC-ın Biznes Komitəsində Peşəkar mühasiblərin ictimai rəyi üçün **Əlavə maliyyə tədbirləri haqqında məlumat və onların inkişafı** adlı təklif edilən layihə Beynəlxalq təcrübə rəhbərliyini ictimai müzakirəyə çıxarmışdır. *26 may 2014*